

Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən 12-ci qrant müsabiqəsi çərçivəsində maliyyələşdirilən mövzuların siyahısı

| No | Yerli layihələr |
|-----------|---|
| 1 | Açıq hökumət prinsiplərinin təşviqi və korrupsiyanın qarşısının alınması üzrə gənclər təşəbbüsləri |
| 2 | Azərbaycan Respublikasında 2019-cu ilin "Nəsimi ili" elan edilməsi ilə bağlı gənclər tədbirlərinin təşkili |
| 3 | Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş hərbiçilərimizin cəmiyyətə tanıtılması yönündə təşəbbüslər |
| 4 | Əmək bazarında, təhsildə və ya təlimdə olmayan gənclərlə işin qurulması istiqamətində təşəbbüslərin dəstəklənməsi |
| 5 | Gənclər arasında könüllülük fəaliyyətinin geniş təşviq edilməsi |
| 6 | Gənclər arasında peşə, ixtisas seçimi və karyera inkişafı üçün təlimlərin təşkili, onların məşğulluğunun təmin olunması istiqamətində xidmətlərin göstərilməsi |
| 7 | Gənclər arasında yol-nəqliyyat təhlükəsizliyi üzrə maarifləndirmə tədbirləri və kampaniyaların həyata keçirilməsi |
| 8 | Gənclər arasında hərbi xidmətin təbliği istiqamətində təşəbbüslər |
| 9 | Gənclər arasında ailə dəyərlərinin təbliği |
| 10 | Gənclərə dövlət rəmzlərinə hörmətin aşılması istiqamətində fəaliyyətlər |
| 11 | Gənclərə Azərbaycanın tarixi və mədəni abidələrinin tanıtılması |
| 12 | Gənclərin animasiya və bədii filmlər (sosial çarxlar) vasitəsilə Azərbaycan dilinə, adət və ənənələrinə, mənəvi dəyərlərinə hörmət, azərbaycançılıq, vətənpərvərlik ruhunda tərbiyəsinin gücləndirilməsi |
| 13 | Gənclərin asudə vaxtının səmərəli təşkili üçün düşərgələrin təşkili |
| 14 | Gənclərin dini radikalizm və ekstremizm meyillərindən qorunması istiqamətində təşəbbüslər |
| 15 | Gənclərin ekoloji maarifləndirilməsi və ətraf mühitin qorunması istiqamətində təşəbbüslər |
| 16 | Gənclərin elmə həvəsləndirilməsi və gənc alimlərin elmi fəaliyyətinin stimullaşdırılması ilə bağlı tədbirlərin həyata keçirilməsi |
| 17 | Gənclərin insan hüquqları mövzusunda maarifləndirilməsi, gender stereotiplərinin və qadınlara qarşı ayrı seçkilinin aradan qaldırılması istiqamətində innovativ təşəbbüslər |
| 18 | Gənclərin iqtisadi biliklərinin artırılması, sahibkarlıq fəaliyyətinə təşviq edilməsi və gənc sahibkarların (start-up) maarifləndirilməsi üçün təlim, seminar, forum, konfrans və startap müsabiqələrin keçirilməsi |
| 19 | Gənclərin peşəkar və şəxsi inkişafına yönəlmiş qısa müddətli təlimlərin peşəkar təlimçilərin cəlb edilməsi ilə təşkili |

| | |
|-----------|--|
| 20 | Gənclərin sağlam həyat tərzi (narkomaniya, tütün, alkoqol və digər psixoaktiv maddələrin mənfi təsiri, infeksiya və qeyri-infeksiya xəstəliklərin profilaktikası, sağlam qidalanma) ilə bağlı maarifləndirmə tədbirlərinin keçirilməsi, sosial çarxların hazırlanması, biliklərinin artırılması və davranışlarının təkmilləşdirilməsi |
| 21 | Gənclərin vətənpərvərlik tərbiyəsi işinin gücləndirilməsi, Azərbaycan dilinin, tarixinin, mədəniyyət və incəsənətinin təbliğinə xidmət edən intellektual oyunların, müsabiqələrin, olimpiadaların, festivalların keçirilməsi |
| 22 | Gənclərinin informasiya-kommunikasiya texnologiyaları və kompüter savadlılığı sahəsində bilik və bacarıqlarının artırılması istiqamətində tədbirlər |
| 23 | İnnovasiyalar, ixtiraçılıq və robototexnika sahələrində gənclərin iştirakı ilə yarış və festivalların təşkili |
| 24 | İnternet jurnalistikası, bloqçuluq sahələrində və sosial şəbəkələrdən gənclərin səmərəli istifadəsi üçün bacarıqlarının inkişaf etdirilməsi |
| 25 | Region və kənd gənclərinin ictimai fəaliyyətə cəlb olunması ilə onların bilik və bacarıqlarının inkişaf etdirilməsi |
| 26 | Risk qrupunda olan gənclərin (cəzaçəkmə müəssisələrində olan və azad edilən, zorakılığa məruz qalan, məcburi əməyə cəlb edilən, spirtli içkilərdən, narkotik vasitələrdən və psixotrop maddələrdən və onların prekursorlarından sui-istifadə edən, habelə İV/QİÇS-ə və digər təhlükəli xəstəliklərə yoluxmuş gənclər) sosial adaptasiyasına dəstək |
| 27 | Sosial müdafiyyə xüsusi ehtiyacı olan (valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olan, əlil və sağlamlıq imkanları məhdud, iş yeri və ya qazancı olmayan, şəhid və məcburi köçkün ailələrindən olan 14-29 yaş arası gənclər) gənclərin cəmiyyətə inteqrasiyası |
| 28 | Seçkilərdə ilk dəfə səs verən gənclərin maarifləndirilməsi istiqamətində fəaliyyətlər |
| 29 | Yaradıcı gənclər ilə bağlı teatr, kino, memarlıq, dizayn, musiqi, təsviri incəsənət və digər mövzularda təşəbbüslərin dəstəklənməsi |
| 30 | Zorbalığa (bullinqə) məruz qalan gənclərlə iş və gənclər arasında nifrət nitqinə qarşı mübarizə istiqamətində maarifləndirmə tədbirləri |